

"Universitetimizdə hər bir tələbəyə ayrıca tyutor təyin olunur"

Nicat İbrahimov 1993-cü il noyabrın 30-da Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri Qaradağ rayonundakı 228 nömrəli tam orta məktəbdə alıb. 2011-ci ildə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin TEMPUS proqramı çərçivəsində təşkil olunmuş proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olunub. ADNSU-da 2 il təhsil aldıqdan sonra 2013-cü ildən təhsilini "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Şeffild Universitetində kontrol və sistem mühəndisliyi ixtisası üzrə davam etdirir. Nicat İbrahimovla söhbətimizə orta məktəb illərindən, ilk uğurlarından başladıq.

- Orta məktəbin ilk illərində bütün fənlərə eyni dərəcədə yanaşmağa və vaxt ayırmağa çalışırdım. Lakin sonradan özümde fizika və riyaziyyata qarşı xüsusi marağın olduğunu kəşf etdim. Bunun səbəbi isə təbiətdə baş verən hadisələr və onların baş vermə səbəbinə müəyyən qədər bu fənlərdə cavab tapmağım idi. Onu da qeyd edirəm ki, tarix fənninə də xüsusi rəğbətli olub. Məktəbi əla qiymətlərlə bitirmişəm. Qəbul imtahanında məktəbimiz üzrə ən yüksək bal toplayan iki, Qaradağ rayonu üzrə isə on şagirdəndən biri olaraq rayon icra hakimiyyəti tərəfindən mükafat və fərmana layiq görülmüşəm. Yuxarı siniflərdə bir neçə fəndən olimpiadalara da qatılaraq məktəbimizi təmsil etmişəm.

Orta məktəbdə mənə dərslər deməmiş bütün müəllimlərimi çox gözəl xatırlayıram və bəziləri ilə hətta bu gün də əlaqəyə var. Üzərində böyük əməyi olan, daim öz dəstəyini mənədən əsirgəməyən sinif rəhbərimi, bizə qarşı öz mülahiməliyi və səbirli rəftarı ilə seçilən riyaziyyat müəllimi, mənə, sözün əsl mənasında, ingilis dilini sevdiren xarici dil müəllimlərimi xüsusilə vurğulamaq istəyirdim.

- İxtisas seçiminə nə vaxtdan qərar verdiniz?

- Fizika və riyaziyyata olan marağımdan dolayı artıq VIII-IX siniflərdə mühəndis olacağıma qərar vermişdim. XI sinifdə adicəkilən fənlər, proqramlaşdırma dilləri, alqoritmlər və onların müasir günümüzlə bağlı bir çox məsələlərin həllində əhəmiyyəti barədə müəyyən qədər məlumatlandıqdan sonra ali təhsilimi təbii riyaziyyat yönündə bir ixtisas üzrə almaq qərarını qətiləşdi və qəbul imtahanından sonra təbii riyaziyyatın qollarından biri olan idarəetmə sistemləri ixtisasını seçdim.

- Ali təhsilinizi harada almaq istəyirdiniz?

- Səmimi söyləyəm, universitetdən öncə yalnız magistr təhsilimi xaricdə almaq barəsində düşünürdüm. ADNSU-ya qəbul olduğum ilk aylardan ixtisasımla bağlı mümkün qədər geniş informasiya toplamağa başladım.

"Siemens", "Rockwell" "Automation" kimi böyük şirkətlərin təbii etdikləri modern kontrol texnologiyalarını, Raffaello D'Andrea və Riçard Murray kimi məşhur professorların işlərini və dərc etdikləri məqalələrini izləməyə, eyni zamanda kontrol mühəndisliyini tədris edən Avropa, ABŞ və Kanada universitetlərinin tədris proqramları ilə yaxından maraqlanırdım. Yeri gəlmişkən, Şeffild Universiteti, hazırda təhsil aldığım de-

partament ilə də əlaqədə tanış oldum.

Beləcə, I kursun sonlarına doğru bakalavr təhsilimi də xaricdə almağın zəruriliyini anladım və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na müraciət etməyə qərar verdim. Ailə üzvlərim və yaxın dostlarımla bu qərarımı çox təbii qarşıladılar və sona qədər öz dəstəklərini əsirgəmədilər.

- Dövlət Proqramının təhsil həyatınızda rolu barədə nə deyə bilərsiniz?

- Dövlət Proqramına qəbul olmağımla bağlı müsbət qərarı aldığım an sevincimin hədd-hüdudu yox idi. Tam səmimi deyə bilərəm ki, bu xəbər mənim üçün həmin ilin ən əlamətədar hadisələrindən biri idi. Mühəndis olmaq üçün, mühəndis təhsili almaq üçün artıq ən böyük addımlardan biri atılmışdı.

Xaricdə təhsil almaq istəyənlər üçün təhsil haqqı və yaşayış xərclərini qarşılamaq ən böyük problem və baryerdir. Bütün bu xərcləri öz üzərinə götürən dövlətimiz tələbələrini bu böyük problemdən azad etməklə onların akademik fəaliyyətdə daha çox vaxt ayırmasını və daha produktiv çalışmasını təmin etmişdir. Zənnimcə, Dövlət Proqramı son 10 ildə Azərbaycan gənclərinin inkişafına doğru yönəlmiş ən əhəmiyyətli addımdır. Bu proqram vasitəsilə onlarla ölkənin ən aparıcı universitetlərində fərqli sahələrdə və akademik dərəcələr üzrə təhsil almış və hazırda almaqda olan minlərlə tələbə eyni zamanda da ölkəmizin təbliğində mühüm rol oynayır. Bu, özlüyündə çox müsbət bir haldır.

Xaricdə təhsil alaraq vətənə qayıtmış gənclərin isə ölkəmizə və cəmiyyətimizə bir çox sahədə töhfəsini artıq müşahidə etmək mümkündür. Neft kapitalını insan kapitalına çevirmək istiqamətində həyata keçirilən tədbirlərin və proqramın bəhrəsini yaxın gələcəkdə ölkəmizdə daha da yaxından hiss edəəcəyimizə inanıram.

- Təhsilinizdə gedən son proseslərə münasibətiniz necədir?

- Son illərdə xüsusilə də ali təhsil müəssisələrində aparılan müəyyən islahatları görmək çox sevindirici haldır. Bununla yanaşı xaricdə təhsil alıb Azərbaycanaya qayıdan gənclərimizin artıq ölkəmizin nüfuzlu universitetlərində fəaliyyətə başlaması da çox gözəl və təqdirəlayiq bir addımdır. Bunun bir tendensiya halına çevrilməsini çox istəyirdim, çünki dünyanın öndə gedən universitetlərinin təhsil sistemindən bilavasitə fayda-

Böyük Britaniyanın Şeffild Universitetinin tələbəsi Nicat İbrahimovla söhbət

lanmış gənclər həmin tədris sistemini ölkəmizdə tətbiq etməklə, eyni zamanda onlarla həmvətənlərimizin də bundan faydalanmasını təmin etmiş olurlar.

- Dərslərinizi və asudə vaxtınızı necə nizamlayırsınız?

- İlk öncə onu qeyd edirəm ki, universitetdə dərslər çox intensiv keçir. Həttə müqayisə üçün deyə bilərəm ki, ADNSU-dakı ikillik proqramın demək olar ki, 75-80%-ni bir semestrə əhatə etdik. Ona görə də tələbə həyatımın əsas hissəsini dərslərimə ayırıram. Bəzən bir həftəlik dərslər planını belə öncədən hazırlamalı oluram. Boş vaxtlarımı ümumilikdə ixtisasıma yaxın mövzularda əlavə biliklər əl-

əhalisi çox istiqanlıdır. Şeffilddə iki universitet fəaliyyət göstərir. Şəhər əhalisinin say azlığından dolayı şəhərə canlılıq verən də elə bu universitetlərdə təhsil alan tələbələrdir. İngiltərənin ən prestijli universitetlərindən hesab olunduğuna görə universitetimizdə əcnəbi tələbələrin sayı xeyli çoxdur. Universitetdə bütün tələbələrə kimliyindən asılı olmayaraq eyni münasibət göstərilir. Əcnəbi tələbələr universitetdənkənər fəaliyyətdə çox aktivdirlər, bu da həmin tələbələrə qarşı olan isti münasibətin bariz nümunəsi və nəticəsidir.

- Sizi Britaniya təhsil sisteminin hansı üstünlüyü daha çox cəlb edir?

- Böyük Britaniya və

"Sistem mühəndisliyi yanasması" böyük və mürəkkəb proyektlərin idarəsi üçün iri şirkətlər tərəfindən geniş şəkildə istifadə olunan metoddur. Bu metod sayəsində layihələrə çəkilən xərcləri, sərf olunan zamanı və ən əsası onların texniki və qeyri-texniki tələblərini daha effektiv şəkildə idarə etmək mümkündür.

Gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilmiş Əşyaların interneti (IoT), Özünü idarə edən maşınlar (Self-driving cars) və Pilotsuz Uçuş Aparatları (UAV), onların iş prinsipi ilə ayrıca maraqlandığım üçün və bu tip sistemlərdə idarəetmə və qərarvermə nəzəriyyəsinin əhəmiyyətini anladığıma görə ixtisasıma



də etməyə sərf edirəm. Çünki sürətlə inkişaf edən dünyamızda xüsusilə də yeni texnologiyalarla ayaqlaşmaq üçün universitet təhsili ilə kifayətlənmək olmaz. İlk illərdə universitet daxilində təşkil olunan robot yarışlarına qatılır və digər mühəndislik cəmiyyətləri tərəfindən təşkil olunan layihələrdə iştirak edirəm. Son zamanlarda isə süni intellektlə də maraqlanmağa başlamışam və dərslərdən kənar vaxtımın əksəriyyətini demək olar ki, süni intellekt və optimal idarəetmə nəzəriyyələri ilə bağlı mütaliyə həsr etməyə çalışıram. Təbii ki, bu arada dostlarımla da vaxt keçirməyi unutmuram.

Mütaliyə bu günümüzdə də istənilən sahədə geniş bilik əldə etməyin ən başlıca yollarından biridir. Yaşadığımız informasiya dövründə mütaliyə etmədən uğur qazanmağın və müəyyən mövzuda dərin fikir sahibi olmağın mümkünliyünü təsəvvür edə bilmirəm.

- Yaşadığınız şəhərdə əcnəbi tələbələr çoxdur?

- Şeffild Böyük Britaniyanın ən böyük şəhərlərindən biridir və ümumilikdə yaşlılıqlarla zəngindir. Coğrafi baxımdan İngiltərənin mərkəzində yerləşdiyinə görə Manchester, Nottingem və London kimi böyük şəhərlərə yaxındır. Onu da deyim ki, Şeffild İngiltərənin polad sənayesi mərkəzi olmaqla, ölkənin sənaye inqilabı dövründən bu günə qədər ən əhəmiyyətli mərkəzlərindən biridir.

Digər şəhərlərlə müqayisədə deyə bilərəm ki, şəhər


dair biliyimi hər keçən gün daha da artırmağa və mümkün qədər dərindən mənimsəməyə çalışıram.

- Şeffildin müəllimləri barədə nə deyə bilərsiniz?

- Təhsilə başladığım ilk dövrlərdə diqqətimi çəkən universitetin müəllim heyəti arasında kifayət qədər gənc kadrların olması idi. Universitetimizdə hər bir tələbəyə ayrıca tyutor təyin olunur, bu isə mənim üçün bir ilk idi. Tyutorun tədris müddəti ərzində demək olar ki, hər həftə mənimlə əlaqə saxlaması, dərslərimdə olan problemlərlə maraqlanması və məsləhət verməsi mənə ilk illərdə çox kömək olmuşdu.

Burada müəllimlərin əksəriyyəti mühazirələr zamanı mümkün qədər qeyri-rəsmi olmağa və tələbələrə sanki öz əməkdaşları kimi davranmağa çalışır. Təsəffü deyil ki, universitetə daxil olduğumuz ilk əfəllərdə bizə "siz, mühəndislik tələbələri deyil, tələbə mühəndislərsiniz" ifadəsini tez-tez işlədirdilər. Bu da təbii ki, öz növbəsində daha rahat və mülayim atmosferin formalaşmasına səbəb olur. Semestr ərzində dərslərdən sonra günün belli vaxtlarında istənilən müəllimlə görüşüb müzakirə və ya səni düşündürən bir problem barəsində məsləhətləşmək və fikir mübadiləsi aparmaq mümkündür.

Müəllim-tələbə münasibətlərində ən sevdiyim məqamlardan biri də müəllimlərin bəzi hallarda dərslərinin mövzusunun tələbələr



maraq və istəklərinə uyğun şəkildə dəyişməyə qarşı olmasındadır.

- Mühazirələr, imtahan sessiyaları barədə...

- Qərb təhsilini fərqləndirən ən mühüm cəhətlərdən biri ondan ibarətdir ki, burada tələbədən gözlənilən böyükdür. Mühazirələr demək olar ki, mövzulara giriş xarakteri daşıyır və müəllim tələbəni öyrətməkdən çox, yol göstərməklə və yaranmış sualları cavablandırmaqla məşğuldur. Mühazirələrimizin sayının az olmasının ən başlıca səbəbi də budur. Eyni zamanda mühazirələrin bir çoxu videoçəkiliş və ya səs yazısı şəklində sonradan universitetin veb sahifəsinə yüklənir. Mövzularla bağlı yaranmış istənilən suallara daha ətraflı şəkildə cavab tapmaq üçün həftə içi mütəmadi olaraq seminarlar da təşkil olunur.

İmtahanlarımızın əksəriyyəti ilin sonunda, yəni iyun ayında keçirilir. İmtahanlara nəzarət çox ciddi və hər imtahan zamanı ümumilikdə 10-15 nəzarətçi olur. Qeyri-etik davranışlara yol verən istənilən tələbə həmin andaca imtahan zamanı çıxarılır və haqqında akt tərtib edilir. Bu cür vəziyyət həmin tələbənin universitetdən xaric olunması ilə belə nəticələnə bilər. İmtahan sessiyası bitdikdən təxminən 1 ay sonra isə nəticələr elan olunur.

- Tələbələrin elmi tədqiqatlara cəlb olunması nə səviyyədədir?

- Xaricdə təhsil almağın xeyli üstünlükləri var. Britaniya kimi elm və texnologiyaya önəmli bir ölkədə, dünyanın ən qabaqcıl universitetlərindən birində təhsil almaq ən son dünyəvi biliklərə yiyələnmək üçün hər bir imkanın olması deməkdir. Müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, müasir kitabxanalar, on minlərlə kitablar və adi insanlar üçün ödənişli olan yüz minlərlə elmi məqalələr daim tələbələrə ixtiyarındadır. Demək olar ki, hər semestr "Rolls-Roys", "ARM", "Boeing", "Airbus" kimi dünyaca məşhur şirkətlərdə çalışan universitetimizin məzunları ilə görüşərək onların bilik və təcrübələrindən də faydalanmaq imkanımız olur.

Əslində bakalavr pilləsində təhsil alan tələbələr az qismi tədqiqatlara cəlb olunur. Yalnız dissertasiya zamanı xüsusi mövzular seçmək olar ki, burada tələbədən həmin mövzu ətrafında müəyyən tədqiqat aparması tələb oluna bilər. Məsələn onu deyə bilərəm ki, mənim ilin sonundakı dissertasiya üçün fərdi proyektim Pilotsuz Uçuş Apa-

ratlarının maneələrə toxunmadan, təhlükəsiz şəkildə uçuşunu təmin etmək üçün optimal idarəetmə sisteminin dizaynı kimi tədqiqat yönündə bir mövzudur.

- Xaricdə təhsil sizin ümidlərinizi doğrultdu mu?

- Qısa cavabım: Bəli! Əvvəla onu deyim ki, seçdiyim ixtisas üzrə, daha öncə də qeyd etdiyim kimi, dünyanın ən qabaqcıl universitetlərindən birində təhsil almaq, dərin biliklərə yiyələnmək və içində olduğum akademik mühit mənə gələcəkdə bu sahə üzrə kifayət qədər böyük işlər görmək üçün çox böyük stimuldur.

Lakin xaricdə təhsilin insana qazandırdıqlarını yalnız təhsillə məhdudlaşdırmaq istəmirəm. Fərqli mədəniyyətlərdən, millətlərdən olan insanlarla dostluq qurmaq, fərqli mühitə uyğunlaşmaq, çətinliklərə qarşı təkliddə mübarizə aparmaq və sair bu kimi insani keyfiyyətlərin formalaşdırılmasında xaricdə təhsilin əvəzsiz rolu var.

- Universitetdə fəaliyyət göstərən Şeffild Azərbaycan Cəmiyyətinin fəaliyyəti barədə nə deyə bilərsiniz?

- Dövlət Proqramı çərçivəsində təhsil alan hər bir tələbənin vəzifələrindən biri də ölkəmizi təhsil aldığı şəhərdə, universitetdə tanıtmaktır. Şeffilddə təhsil alan tələbələr xaricə sayımızın az olmasına baxmayaraq, Azərbaycanı layiqincə təmsil etməyə çalışırıq. Artıq bir neçə ildir ki, universitetimizdə fəaliyyət göstərən Şeffild Azərbaycan Cəmiyyətinin nəzdində bu günə kimi irili-xırdalı bir neçə tədbir keçirmişik. Demək olar ki, hər il Novruz bayramı ilə əlaqədar tədbirlər keçirərək ümumilikdə yüzlərlə əcnəbi tələbələri milli musiqimiz, rəqslərimiz və adət-ənənələrimizlə yaxından tanış etmişik. Bununla yanaşı, Xocalı soyqırımını ilə bağlı həqiqətləri tələbələrə çatdırmaq məqsədilə hər il universitetimizdə keçirilən Beynəlxalq Dünya Həftəsi (International World Week) ərəfəsində universitet daxilində maarifləndirici tədbirlər təşkil edirik.

- Gələcək planlarınız barədə...

- Gələcək planlarımla bağlı qısaca onu deyə bilərəm ki, təhsilimi davam etdirməyi planlaşdırıram. Lakin öncə bir neçə il ixtisasım üzrə çalışaraq praktiki biliklərə də yiyələnmək istəyirəm. Güman edirəm ki, magistr və ya PhD təhsilindən öncə iş təcrübəsinə sahib olmaq böyük üstünlükdür.

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"